

Gənc yazarlardan diqqətçəkən imzalarından biri də Nicat Həşimzadədir. 2010-cu ildən yazmağa başlayan Nicat Həşimzadə "Qogenin ikinci qadını" kitabının da müəllifidir.

Adalət.az gənc yazar Nicat Həşimzadə ilə müsahibəni təqdim edir:

- Hardan yaranıb ədəbiyyata maraq?

- Uşaq yaşlarımdan kitablara marağım yaranıb. 8 yaşından mütləciyə başlamışam. Oxuduqca məndə maraq yaranırdı ki, görəsən yazıçıların heyati necə olur, necə yaşayırlar, yazdıqlarını özlərindən uydururlar, ya yaşadıqlarını yazırlar? Görəsən mən də bu müəlliflərdən biri ola, kitab yaza bilərəmmi? Bu suallar məni yazmağa həvəsləndirdi. Ele bildirdim ki, kitablardan dünyani xilas etməyə qadirdir. İndisə əminəm ki, dünyani heç bir qüvvə xilas edə bilməz. İncil, Tövrat və digər mütqəddəs kitablardan bəşəriyyəti düzəldə bilməyibsem demek ki, kitablardan bizim anladığımız qədər ciddi əhəmiyyət daşımlırlar. Amma oxuyuruq, çünki insan natamam varlıqdır. Bu natamamlığı hərə bir cür doldurmağa çağlışır. Lakin bu natamamlıqdan bəşəriyyət ciddi töfhələr qazanır. Yazıçılar tək öz yerlərinə yox, bəşəriyyətin əvəzinə də əzab çekirlər. Və bu əzablar kitablara dönür. Ədəbiyyat əzabdan yaranır, bu səbəbə görə də Nitə deyirdi ki, sizə əzab arzu edirəm.

- Belinski deyir ki, öz həyatın dan yazmayanlar istedadsızdır. Kitablardan, filmlərdən, yoxsa uşaqlıq xatırlarınız sizi yazmağa məcbur edir?

- Yaradıcılığının ilkin mərhələsində hər yazıçı şöhret üçün yazar. Ədəbiyyat narkotik dozası kimidir. Qəbulunun ilkin dövründə insana zövq verir, sonra insan əzablar əsirine çevrilir və ədəbiyyatdan xilas ola bilmir. Dünyanı düzəltmək üçün yazıram deyən yazıçıları ciddi qəbul edə bilərim. Dünyanın ən möhtəşəm yazıçıları ilk növbədə öz xalqları üçün yazıblar. Bizim yazıçıları isə Azərbaycan xalqını aşağılayıb özlərinin bəşeri olduqlarını zənn edirlər. Əslindən neinki dünyaya, heç Azərbaycanın bölgələrinə çıxa bilmirlər. Bəzi ziyanlılarımız ancaq Tarqovuda ziyanlı olurlar. Hansısa bölgeyə gedən zaman heç kim tanımır onu, hörmət qoyan olmur. Mən yaşadıqlarımı yazıram. Azərbaycandan yazmaq, Azərbaycanı yazmaq lazımdır. Afrikadakı uşaqların əzabından yazmaq absurddur. Gördükləni, yaşadıqlarını yazmayan yazıçı saxtakardır təbii ki. Bakıda oturub Praqadan, Parisdən yazmağa ehtiyac yoxdur. Keçən həftə məcburən 40 dəqiqə "Topaz" kafedə eyleşməli oldum və başa düşdüm ki, Azərbaycan facebookda deyil, əsl Azərbaycan "Topaz"dakı insanlardır. Belins-



ki bu məsələdə haqlıdır mənəcə. Amma təbii ki, kitablardan da təsiri var.

- Deyirlər ki, yaradıcılıq travmalardan yaranır. Sizdə də belə bir şey oldu?

- Travmalar təbii ki olub. Məsələn belə travmalardan birini bu yaxınlarda yaşamışam. Polis yaşlı qadının satdığı limonları teplikləyirdi. İnsanların alçaldılmasına döze bilmirəm. Bir həqiqət var ki, yaradıcılıq təkçə travma səbəbindən yarananda nifrət püşkürü, məsələn Hemid Herişçi, Seymour Baycan öz uğursuzluqlarının qisasını xalqdan alırlar. Uğursuzluq onlarda ciddi travma yaradıb. Xalq bizzən kitab oxumağızı, kitab yazmağızı xahiş etməyib. Jan Jak Russo deyir ki, xalqın gözündə ən mənasız adam onun qayğısına qalan adamdır və xalq təşəkkür etmə bacarığına sahib deyil. Mən ədəbiyyata vətən kimi baxıram, yəni ədəbiyyatı vətəni sevdiyim kimi sevirəm, qarşılıq gözlemirəm.

- Nələrdən yazardınız?

- "İctimai-sosial mövzulardan yazıram" cümləri çox şablonlaşdır. Konkret olaraq hansısa janrda yazmiram. Bizim yazıcları eyleşirler massa arxasına və qərar verirlər ki, postmodernist roman yazacaqlar. Bu hərəkəti anlamırəm. Məsələn, Hüqo yazanda inanmiram ki, konkret olaraq hansısa ədəbi janrı üstün saysı, sadəcə müşahidələrini yazıb. Yəni önəmlə olan yazmaqdır, bacardıqca faydalı yazmaq lazımdır. Yaziçinin işi yazmaqdır, yazıçının hansı

"Həyatımızı facebooka uduzuruq"

janrda yazdığını təhlil etmek, izah etmek isə ədəbi tənqidilərin işidir.

- Yaddaşınızı başqasına verib rahat yaşaya bilərsiniz?

- Yaddaş insana əzab verir, həm acı xatirələr, həm də xoş xatirələr insanı ağrıdır. Çünkü şirin anlar bir da-ha olmayıcaq, insan şüursuz halında mağarada olur, şüur əldə etdiyi zaman mağaradan çıxır və rahatlığını əbədi olaraq itirir, mağaraya qayıtmak şansı isə yoxdur. Biz narahatlığı şüurlu şəkildə seçmişik. Sartr deyirdi ki, şüur xəstəlikdir. Əvvəller bu fikri anlaya bilmirdim. Amma yaşadıqca anladım. Təkçə oxumaq kifayət etmir insana, həyat təcrübəsi və müşahidələr də vacibdir.

- Oxucularımızda sizcə nələr çatışır?

- Bizim yazarlar oxuculardan şikayet etməyi sevirlər. Bu, yanlış hərəkətdir. Təsəvvür edin ki, Dostoyevski və Tolstoy oxucu yoxluğundan şikayətlənir. Düzdür bizzət Tolstoy, Dostoyevski yoxdur. Mən sadəcə yaxşı mətnlər yazmaq istəyirəm. Oxucu müştəqil fərddir, istəsə oxuyar, istəməsə oxumaz. Oxumadığını görə də qınamaq olmaz. Oxucu həmişə haqlıdır. Biz yazarıqsa və daha ağıllıqsa səhvi özümüzədə axtarmalıyıq. Bu suala konkret belə cavab verirdim ki, oxucularımızda yaxşı kitablardan almaq pul çatışır.

- Klassik Azərbaycan ədəbiyatından kimləri öz ruhunuza yaxın bilirsiniz?

- Nəsimini çox sevirəm. Nəsimi Azərbaycan ədəbiyyatının ən möhtəşəm şəxsiyyətidir. Nəsimi bəşərdir, dünəyividir. Nəsimi həqiqətən də kainata sığmayacaq qədər böyükdür. Amma Sabiri, Mirzə Cəlili sevmirəm, onlar Azərbaycan xalqını tənimiblər, onların əsərlərini oxuyanlar ele həmin əsərlərin qəhrəmanlarına çevrildilər. Demək ki, Sabir də, Mirzə Cəlil də prosesi uduzu. Ancaq bizim uduzmağa haqqımız yoxdur. Sabir "Millet necə tarac olur-olsun nə işim var" deyəndə əslində bu şeirin qəhrəmanları daha çox azınlıqlıdırlar. Mirzə Cəlil həqiqəti bir əyyaşın dilindən çatdırında Azərbaycan ziyalısı uduzdu. Azərbaycan fikir adəmi bir əyyaş obrazı uduzdu. Xalq ziyalıya olan inamını birləşflik itirdi.

- Facebook profilinizdən tez-tez "hansı kitabı oxuyursunuz?" suali verirsiniz. İnsanların kitab oxuma-

ğı niyə sizi bu qədər maraqlandırır?

- Təşəkkür edirəm diqqətinizə ve bu suali verdinizə görə. İnsanların təkçə kitab oxuması yox, məhz hanımlar kitab oxumaları mənə maraqlıdır. Bayaq ədəbiyyat narkotik dozasıdır dedim, facebook da belə bir şeydir. Biz həyatımızı facebooka uduzuruq. Amma özüm kimi adamları tapanda sevinirəm. Tez-tez həmin adamlarla görüşür, çay içir, dərdləşirik.

- Yazar, şair dostlarınız varmı?

- Yanılmırımsa Selincerin sözüdür, yaziçinin ən böyük düşməni başqa yazıçıdır. Çünkü bir araya toplaşış danışır, vaxt öldürürler, yazmağa vaxtları ve enerjiləri qalmır. Bir yazıçı başqa yazıçının dostu ola bilməz, ən yaxşı halda oxucusu ola bilər. Eyni peşə sahiblərinin dostluğunda çox zaman qeyri-səmimiyyət olur. İndi mən dəha çox tek qalmaq, daha çox oxumaq, yazmaq və tək gəzmək, müşahidələr aparmaq istəyirəm. Ağilli-ağilli danışan adamlar dan yorulmuşam.

- Siz də elə düşünürsünüz ki, qadın istedadın düşmənidir?

- Qadın olmasayı istedad olmazdı. İstedad insanın çöküsündən sonrakı mərhələdir. Qadının öldürmədiyi, məhv etmediyi kişi ciddi yazıçı, ciddi bəstəkar, ciddi filosof ola bilməz. Həyatında qadın boşluğu olan kişi ləhədən böyük işlər görə bilərlər. Çünkü bütün enerjini, bütün aqressivəni yaradıcılığı sərf ediblər, qadınlar tərefindən rədd edilən yaradıcı kişiler isə rədd olunduqdan sonra sənətə daha çox sığıniblər, çünkü onlarda həmin an özünü isbat problemi yaranıb. Kişini qadınsız qalannda özünü boş, menəsiz varlıq sayır. İstedadı qadın yaradır, qadın yoxluğu isə istedadı təkmilləşdirir. Amma qadın istedadı yaradarkən sevdiyi kişini bəşəriyyətə qurban verir. Qadının böyüklüyü də elə bundadır.

- Kitabistanın vəziyyəti necədir?

- Şəhifəmiz 27 min izleyici sayını keçib, Kitabistanın diqqət artıb. İki kitab çap etdirmişik. Növbədə yeni kitablardır. İsteyirik ki, Azərbaycan gəncliyi dünyanın ən möhtəşəm məbarizələri ilə tanış olsunlar. Azərbaycanda savadlı gənclər çoxdur, lakin onlar arasında əlaqə yoxdur, biri-birlərini tanımlar, biz isə mərkəz rolu öz öhdəmizə götürmüşük.

Oğuz Ayvaz